



Salida SƏRİFOVA

filologiya elmləri doktoru

2019-cu ildə Azərbaycan ədəbiyyatı tarixçiliyinin tədqiqi istiqamətində əhəmiyyəti il kimi yadda qalmışdır. 2019-cu ildə İmədəddin Nəsiminin anadan olmasının 650 ilin yarısından tamam olması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasında "Nəsimi ili" elan edilmişdir. "Nəsimi ili"no həsr edilmiş araşdırımlar Nəsimiyyətləşlək behindiyi konsepsiyalar formalasdırılmışdır.

2019-cu ildə Azərbaycan elmi dairələrində "Nəsimi ili" bağlı Nəsimi yaradıcılığını əhatə edən ədəbiyyatın tədqiqinə önmə verilmişdir. İləhəbəylinin "Cahana sığınmayan Azərbaycan şairi", T.Korimlinin "Çağdaşımız Nəsimi", M.Quliyevanın "Nəsimi və söz", Q.Paşayevin "Nəsimi: edamdan sonrağı hayat", F.Əzizovinin "İmadəddin Nəsimi - Tədqiqlər, məqələlər, məruzələr", G.Əliyeva-Kongorlinin "Hüsñü-cəmal, əqli kamal" (Nəsimi poetikasından incilər), F.Qurbansoyun "İmadəddin Nəsimi", V.Hətəmovun "Nəsiminin seirlerini nə deyir?", S.Sixiyevannın "Nəsiminin lirikası: ifranı mündərək və poetik zinatlar" və s. əsərlər Nəsimi ili"ndə İmədəddin Nəsimi əsirin tədqiqi edən ensiklopedik nəşrlər kimi diqqəti cəlb edirler.

Akademik Isa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı dövrşədirmə konsepsiyası ve inkişaf mərhələləri", "Literratura. Bəyəm. Səmərpəntistliyi", "Cahana sığınmayan Azərbaycan şairi" kitabları da Azərbaycan ədəbiyyatı tarixinin keçidiyi inkişaf yoluunu tədqiq edilməsinə yardımçı olur. Bununla yanaşı, Isa Həbibbəyli Azərbaycan ədəbiyyatının yeni dövrşədirlərinin konsepsiyasını da təqdim etməsinə davam etmişdir.

2019-cu ildə akademik Məmməd Cəfərovun 110 illiyi ilə əlaqədar noşr edilmiş yubileynin elmi əsəri və onun haqqında tərtib edilmiş məqələlərin topluluğunu xüsuslu əhəmiyyət kəsb edir...

2019-cu ildə Azərbaycan elmi dairələrində Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı bir sıra tədqiqatlar noşr edilmişdir. Lətifa Mirzəyevannın "Korim Məşruəci Sönməz" monografiyası, Mahmızərə Mehdiyevannın "Cənubi Azərbaycan dünən və bu gün" kitabında Cənubi Azərbaycan yazarlarının yaradıcılığı Nəsimi yaradıcılığının baxış özünü göstərmmişdir. F.Qurbansoy Nəsiminin həyati haqqında molunma vərdikdən sonra şərin keçib getdiyi məkanlara işq salaraq, Nəsimi seirinin qaynaqlarını, ədibin yaradıcılığında hürufiyyin mənbəyi və tozahurunu araşdırmaş, sakrit rütlərlər haqqında biliq verməyə cəhd etmişdir.

Firudin Qurbansoyun "İmadəddin Nəsimi" kitabında mülliətin Nəsimi yaradıcılığının baxış özünü göstərmmişdir. F.Qurbansoy Nəsiminin həyati haqqında molunma vərdikdən sonra şərin keçib getdiyi məkanlara işq salaraq, Nəsimi seirinin qaynaqlarını, ədibin yaradıcılığında hürufiyyin mənbəyi və tozahurunu araşdırmaş, sakrit rütlərlər haqqında biliq verməyə cəhd etmişdir.

Firudin Qurbansoyun "İmadəddin Nəsimi" kitabında mülliətin Nəsimi yaradıcılığının baxış özünü göstərmmişdir. F.Qurbansoy Nəsiminin həyati haqqında molunma vərdikdən sonra şərin keçib getdiyi məkanlara işq salaraq, Nəsimi seirinin qaynaqlarını, ədibin yaradıcılığında hürufiyyin mənbəyi və tozahurunu araşdırmaş, sakrit rütlərlər haqqında biliq verməyə cəhd etmişdir.

Gülşən Əliyeva-Kongorlinin "Hüsñü-cəmal, əqli kamal" (Nəsimi poetikasından incilər) adlı məqələlərin topluluğu Nəsimi ilənə gőzəl ormanınğıldan biridir.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gancavı adına Ədəbiyyat İnstitutunun Füzülüşünəşlək sektoruna torofindən Məmməd Cəfərovun "Füzül düşnür" kitabının tokrar noşr ediləcək icmitayıyo-

Solmaz Daşdəmirovanın "Cənubi Azərbaycanın xanım şairleri" antologiyası və s. Cənubi Azərbaycan ədəbiyyatının izlənilməsi baxımından əhəmiyyət kəsb edir.

İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı dövrşədirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyası Azərbaycan ədəbiyyatı tarixinin tozkirolikləndi elmi icməllər, ədəbiyyat tarixlərində daxil olmaqla ədəbi inkişaf yolumu izləmə imkan verir. Ədəbiyyat nozoriyyəsi, ədəbiyyat tarixi və ədəbi tənqid istiqamətlərinə üzvi şəkildə birləşdirən monoqrafiq tədqiqatda Azərbaycan ədəbiyyatı tarixinin dövrşədirləməsi prinsipləri belə göstərilir: 1. Azərbaycanlılıq məfkuru; 2. Sivilizasiya faktoru; 3. Azərbaycan ədəbi cəryəyanları; 4. Ədəbi-tarixi prosesin reallığını.

Nəsiminin anadan olmasının 650 illik yubileynin qeyd edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli Sərəncamı və Azərbaycan Respublikasında 2019-cu il "Nəsimi ili" elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixli Sərəncamı Nəsimiyyətləşlək sahəsində canlanmaya sobob oldu. Akademiklər İləhəbəyli, T.Karimli, R.Hüseynov, M.Naqışov, filologiya elmlər doktorları Q.Paşayev, R.Əliyev, G.Əliyeva Kəngərli, F.Əzizova, M.Quliyeva, filologiya elmlər namizədləri S.Sixiyeva, F.Qurbansoy kimi tədqiqatçılarının monoqrafiq tədqiqatları, bu sahədə tərtib edilmiş məqələlər toplular, qələmə alınmış nazm, nəstə və dram nümunələri ədəbi canlanmaya rəng qatmışdır.

Akademik Teymur Kərimli Nəsimi yaradıcılığında humanizmi dayarlıdırak, ədibin "yaradıcılığının praktikişənəri" iki cür qeymətləndirmidir:

"1. Lokal zamanda dayarlıdırak; 2. Global zamanda qeymətləndir". Akademik Teymur Kərimlinin Nəsimini hayat və yaradıcılığına müsər baxış vəs etdirən "Çağdaşımız Nəsimi" monoqrafiyada sənətkarın xalqımıza və böşəriyyət üçün shəxsiyyəti ifadə etmişdir.

Mahirə Quliyevanın "Nəsimi və söz" kitabında Nəsimi yaradıcılığının mənə qatlarına nəzar salmış, bəzi məraq kəsb edən Şəhər poetik figurları təhlil obyektinə çevrilmişdir.

Firudin Qurbansoyun "İmadəddin Nəsimi" kitabında mülliətin Nəsimi yaradıcılığının baxış özünü göstərmmişdir. F.Qurbansoy Nəsiminin həyati haqqında molunma vərdikdən sonra şərin keçib getdiyi məkanlara işq salaraq, Nəsimi seirinin qaynaqlarını, ədibin yaradıcılığında hürufiyyin mənbəyi və tozahurunu araşdırmaş, sakrit rütlərlər haqqında biliq verməyə cəhd etmişdir.

Firudin Qurbansoyun "İmadəddin Nəsimi" kitabında mülliətin Nəsimi yaradıcılığının baxış özünü göstərmmişdir. Soadat Məmmədin "Nağıl mövzü və obrazları bədiyi abidiyyatda" monoqrafiyasında Azərbaycan ədəbiyyatında nağıl mövzusuna müraciətinə dəbəti-tarixi zorurəti, ayrı-ayrı tarixi mərhələlərdə nağıl mövzusunun yerinə yetirdiyi ədəbi-estetik funksiya, bu mövzuya istinadın forma və üsulları geniş araşdırılır.

Xalq ədəbiyyatından gələn poetik ifadə madəniyyətinin tabliğə sahəsində tədqiqatçılarının fealiyyətleri sevindiricidir. Soadat Məmmədin "Nağıl mövzü və obrazları bədiyi abidiyyatda" monoqrafiyasında Azərbaycan ədəbiyyatında nağıl mövzusuna müraciətinə dəbəti-tarixi zorurəti, ayrı-ayrı tarixi mərhələlərdə nağıl mövzusunun yerinə yetirdiyi ədəbi-estetik funksiya, bu mövzuya istinadın forma və üsulları geniş araşdırılır.

Azərbaycan ədəbiyyatı tarixçiliyi

to tqdim edilmiş akademik 110 illiyinin keçiriləsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 15 aprel 2019-cu il tarixli Sərəncamından irolu golon vəzifələrin yerinə yetirilməsinə parlaq nümunələrdən.

"Akademik Məmməd Cəfərov şəxsiyyəti və yaradıcılığı" kitabı da akademik Məmməd Cəfərovun 110 illiyinin həsər edilmişdir. Məqələlərin toplusu ömrün 60 il xərin baxır dönürən Azərbaycan ədəbiyyatının ədəbi-nozəri fikir tarixinin tədqiqinə həsr etmiş, romantizm ədəbi cərayanın ilk tədqiqatçısı olmuş M.C.Cəfərovun elmi fealiyyətinə əhatəli ols etdirir. Alimin ədəbiyyatı nəzəriyyəsi elmi məktəbi yaradıbıratı faktı təsdiq olunur...

Cənubi Azərbaycan yazar və şairləri olan Korim Məşruəti Sönməz, Rza Barəhini, Əziz Salami, Gəncəli Sabahi və digərlərinin yaradıcılığı Şimali Azərbaycan ədəbiyyatı çarpışışında tədqiq edilir. Cənubi Azərbaycan ədəbiyyatının monoqrafiq əsərlər tədqiq edilmiş, Cənubi Azərbaycan yazıçı və şairlərinə əsərlərinin Azərbaycanda toplığı sabəsində xeyli iş görməsi tödürülmüşdür. L.Mirzəyevanın "Korim Məşruəti Sönməz" monoqrafiyası, M.Mehdiyevannın "Cənubi Azərbaycanın və bu gün" kitabındaki Cənubi Azərbaycan yazarları haqqında öpərə məqələlər, Z.Zeynalovun "Əziz Salaminin şeirlərini topladığı" kitabı, P.Məmmədinin "Rza Borahominin yaradıcılığında seçmələr" adlı ilə tərtib etdiyi kitab, E.Bağirovun "Gəncəli Sabahının həkayekləri" Güldəstəsi" adlı ilə tərtib etmiş, S.Dəşdəmirovanın "Cənubi Azərbaycanın xanım şairləri" adlı antologiyası ilə uğurlu faktləndir.

Mühacirətdə yaranmış ədəbiyyatın məraq daim özünü göstərməkdədir. Bəyixinədən Abid Tahirlinin qələmə aldığı

"Ceyhun Hacıbəylinin hayat və yaradıcılıq yolu" monoqrafiyası Azərbaycan yazıçı-publisist Ceyhun Hacıbəylinin hayatı yaradıcı fealiyyətini əks etdirir.

Xalq ədəbiyyatından gələn poetik ifadə madəniyyətinin tabliğə sahəsində tədqiqatçılarının fealiyyətleri sevindiricidir. Soadat Məmmədin "Nağıl mövzü və obrazları bədiyi abidiyyatda" monoqrafiyasında Azərbaycan ədəbiyyatında nağıl mövzusuna müraciətinə dəbəti-tarixi zorurəti, ayrı-ayrı tarixi mərhələlərdə nağıl mövzusunun yerinə yetirdiyi ədəbi-estetik funksiya, bu mövzuya istinadın forma və üsulları geniş araşdırılır.

Xalq ədəbiyyatından gələn poetik ifadə madəniyyətinin tabliğə sahəsində tədqiqatçılarının fealiyyətleri sevindiricidir. Soadat Məmmədin "Nağıl mövzü və obrazları bədiyi abidiyyatda" monoqrafiyasında Azərbaycan ədəbiyyatında nağıl mövzusuna müraciətinə dəbəti-tarixi zorurəti, ayrı-ayrı tarixi mərhələlərdə nağıl mövzusunun yerinə yetirdiyi ədəbi-estetik funksiya, bu mövzuya istinadın forma və üsulları geniş araşdırılır.

Almara Nobiyevannın "Qarabaq aşiq mühiti" adlı monoqrafiyası mülliəfin filologiya üzrə fəlsəfa doktoru elmi dərəcəsi alımaq üçün tqdim edilmiş "Müsəs dövr aşiq yaradıcılığı (Qarabaq aşiq mühiti materialları osasında)" dissertasiyasını əhatə edir. Azərbaycan xalqının bədi yaradıcılığının ayırlılmaz tərkib hissəsi olan Qarabaq aşiq mühitiinin ayrıca tödürülməsi və kitabın skənləndə noşr edilməsi surətdir.

Azərbaycan ədəbiyyatının XIX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi tərbiyənin yaradıcılığı Şimali Azərbaycan ədəbiyyatının tədqiqatçılarından irolu golon vəzifələrin yer almış Azərbaycan əsərlərinin təqdimatçılarından sonra (sovət dövründə) ölkənin içtimai-siyasi, mədəni hayatında rol oynamış Səmədəga Ağamaloğlunuñ xəsxiyyəti, xalqı qarsıdañdı fealiyyətinə işq salan Kitabda tarixi xəsxiyyətin real obrazı yaradılmışdır.

"Yeni dövə Azərbaycan ədəbiyyatı: arasdırmalar" kitabın XIX və XX əsrin əvvəllərində Azərbaycan ədəbi məsləhətlərinin təqdimatçılarından Salatin Əhmədovannın "Böyük ömrün salnaması" kitabı dövlət xadimi, etno-madəniñ dünəncə sisteminde möxsusi yeri olan Səmədəga Ağamaloğlunuñ xəsxiyyəti, xalqı qarsıdañdı fealiyyətinə işq salan Kitabda tarixi xəsxiyyətin real obrazı yaradılmışdır.

Azərbaycan ədəbiyyatının tədqiqatçıları: "arasdırmalar" kitabında daim ədəbiyyatşünaslığının məraq dairəsindən əsərlərin təqdimatçılarından Səfər Əziz Şirvani, Elmira Qasimovanın "Hacı Səlim Seyyah Qasimzadə", Şahbən Musayevin "Xurşidbanu Natəvan: heyati və mühiti", Nozakət Qafiqzadının "Əbdül Mütin Niyyazinin lirik yaradıcılığı" və digər mülliətlərin möqələşmələri təqdimatçılarından. Bu məqələlər Azərbaycan ədəbiyyatı tarixçiliyin XIX əsr və XX əsrin əvvəllərini əhatə edən dövrünü izləmeye imkan veren məraq kimi özünü göstərir.

Axlan Məmmədovun "Mili istiqlən

cərcisi və toromənməsi - Məmmədə Hadi" kitabında daim ədəbiyyatşünaslığının

məraq dairəsindən əsərlərin təqdimatçılarından

Şəhərin salnaməsi ifadə etdirir.